

QARABAĞ TARİXİ

• Dağlıq Qarabağ (1988-1993), ərazisi: 4400 km²

Xankəndi 26 dekabr 1991, 1048 km²

Əsgəran 26 noyabr 1991 (Xocalı)

Xocalı 26 fevral 1992, 940 km²

Şuşa 8 may 1992, 289 km²

Xocavənd 2 oktyabr 1992, 1458 km²

Hadrut 2 oktyabr 1992 (Xocavənd)

Ağdərə 7 iyul 1993, 1705 km²

• Laçın 18 may 1992, 1875 km²

• Kəlbəcər 2 aprel 1993, 1936 km²

• Ağdam 23 iyul 1993, 1154 km²

• Füzuli 23 avqust 1993, 1112 km²

• Cəbrayıl 23 avqust 1993, 1050 km²

• Qubadlı 31 avqust 1993, 826 km²

• Zəngilan 29 oktyabr 1993, 707 km²

Həlak olmuş 20.000 nəfər

Əlil olmuş 50.000 nəfər

Cəbrayıl 4 oktyabr 2020
Füzuli 17 oktyabr 2020
Zəngilan 20 oktyabr 2020
Qubadlı 25 oktyabr 2020
Şuşa 8 noyabr 2020
Xocavənd 10 noyabr 2020
Xankəndi 10 noyabr 2020
Xocalı 10 noyabr 2020
Ağdam 20 noyabr 2020
Kəlbəcər 25 noyabr 2020
Laçın 01 dekabr 2020



Dövlət Bayrağı

- Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam 2003-ci il oktyabrın 5-də imzalanıb.
- Dövlət Bayrağ Meydanı — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkı. Meydanın açılışı 2010-cu ilin sentyabrın 1-də keçirilmişdir. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və Azərbaycan xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
 - Ərazisi – 20.000 m²
 - Dayağın hündürlüyü – 162 m
 - Bayrağın eni - 35 m
 - Uzunluğu – 70 m
 - ümumi sahəsi - 2450 m²
 - kütləsi isə təqribən - 350 kq

Azərbaycanın görkəmli xadimləri

<http://Yusif.Az>

- **Üzeyir Hacıbəyov** Dahi bəstəkar, musiqişünas, alim, pedaqoq. Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi. SSRİ xalq artisti (1938). Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929; 1939-1948) olmuşdur. 7 operanın, o cümlədən "Leyli və Məcnun" (1908) və "Koroğlu" operalarının (1937), üç musiqili komedyanın, kantata, uvertüra, romans və mahnıların, Azərbaycan Respublikası Dövlət Himninin (1918) müəllifidir. "Azərbaycan xalq musiqisinin əsasları" elmi-tədqiqat işinin (1945) müəllifidir.
- **Cabbar Qaryağdıoğlu** Xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndələrindən biri.
- **Hüseynqulu Sarabski** - Müğənni (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi. Azərbaycanın xalq artisti (1932). Azərbaycan professional musiqili teatrının banilərindən biri.
- **Müslüm Maqomayev**
- **Zülfüqar Hacıbəyov** - Bəstəkar
- **Heydər Əliyev**
- **İlham Əliyev**
- **Nəriman Nərimanov**
- **M.Ə.Rəsulzadə**
- **Şıxlinski Əliağa**
- **Abbas Səhhət**
- **Xurşudbanu Natəvan**
- **Q.Qarayev**

<http://Yusif.Az>

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmişdir.

İşğaldan azad olunmuşdur :

1. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər
2. Seysulan kəndi
3. Cəbrayıl rayonunun Lələ təpəyüksəkliyi və Cocuq Mərcanlı
4. Goranboy rayonunun Güllüstankəndi
5. Tərtər rayonunun Qazaxlar kəndi
6. Tərtər rayonunun Madaqiz kəndi istiqamətində
 - 320 hərbiçi ölüb, 500 hərbiçi yaralanıb

“Böyük qayıdış”: Cocuq Mərcanlı

Cocuq Mərcanlı kəndi 1993-cü ilin oktyabr ayında işğal edilmişdi. 1994-cü il yanvarın 5-də isə Horadiz əməliyyatı zamanı kənd işğaldan azad edilib. Amma bununla belə, kəndin ətrafındakı əsas yüksəkliklər Ermənistan silahlı qüvvələrinin nəzarətində qaldığı üçün təhlükəsizlik nöqtəyi-nəzərdən əhalini geri qaytarmaq mümkün olmayıb. Ötən ilin aprel döyüşlərində isə Lələtəpə yüksəkliyi başda olmaqla erməni ordusu həmin ərazilərdən tam qovulub və Cocuq Mərcanlı kəndi bütünlüklə Silahlı Qüvvələrimizin nəzarətindədir. Qeyd edək ki, Cocuq Mərcanlı kəndinin bərpası işlərinin ilkin mərhələsində 50 fərdi yaşayış evi, məktəb binası və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulub. Hələ ki, Cocuq Mərcanlı Cəbrayılın işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir.

"kiçik Mərcanlı kəndi" mənasındadır.